



# "Zəif olmağa haqqım yoxdur, Aysənanın övladlarını onun arzuladığı kimi böyütməliyəm"

## ◆ Vətən oldu oğullar!

Aysənan və Təkminənin 5 illik xoşbəxt həyatı və əbədiyyətə qədər davam edəcək məhəbbət hekayəsi milli-mənəvi dəyərimizin canlı nümunəsidir, kövrək notlarla yazılmış bir həyat simfoniyasıdır.

20 sentyabr - bu ildən Suverenlik Günü kimi qeyd etdiyimiz tarix Aysənan və Təkminənin toy gününə təsadüf edir. Biz bunu əvvəlcədən bilmirdik, ancaq nədənsə elə həmin gün Aysənanın ailəsini ziyarət etməyi qərara almışdıq. Onun atası Əsgər kişi ilə, övladları Banu və Timurla görüşəndən sonra vaxtilə Aysənanla Təkminənin xoşbəxt günlərinə şahidlik edən evə daxil olduq. Onlar yanaşı oturdular - iki güclü qadın - biri ana, biri yarıyolda qalan ömrün ömrü-gün yoldaşı.



Sükutu Təkminə xanım pozdu:  
- Ailəmiz İmişli rayonunun Göbək-tala kəndində yaşayır. 2015-ci ilin sentyabr ayının əvvəlində bizi Tərtər rayonunun Seydimli kəndinə toya dəvət etmişdilər. Mon onda tələbəydim, Bakıda Tibb Kollécində təhsil alırdım. Aysənan da toyda idi. O, hərbi geyimdəydi. Sonradan öyrəndim ki, həmin toya komandiri, şəhid kapitan Nəcməddin Savalnovla gəlmişdi. Sonralar o da şəhid olundu. Məclisdə hamı hərbçilərə hörmətlə yanaşırdı. Aysənan musiqi sıfariş etdi və məni qohum qızılarla birlikdə rəqsə çəgirdi. Ancaq rəqsimiz yarımcıq qaldı. Ona zəng gəldi və tələsik hamı ilə sağıllaşıb getdi. Lakin bu qısa görüş kifayət etmişdi ki, ruhumuz əbədi birləşsin. Bundan sonra valideynləri elçi gəldilər. Cəmi bir neçə gün sonra - sentyabrın 20-də isə toyumuz oldu. İndi Aysənan yoxdur, amma mənim qəlbimdə iki ruh var - onun və özümün. Yaşamağa gücü də bundan alıram. Onun özü kimi möhkəm, iradəli, ailəcanlı olmağa çalışıram. Heç zaman unutmayacağım o xoşbəxt təsadüf ömrümün mənasını dəyişdi.

Şəhidin anası Rəna xanım dedi ki, Aysənan həmişə və hər yerde birinciyidi: "Orta məktəbdə təhsili və tərbiyəsi, orduda nümunəvi xidməti fərqlənirdi. Doqquzuncu sinif şəhadətnaməsində cəmi iki fəndən "4"-ü olmuşdu. Hə-qıqi hərbi xidməti zamanı, sonradan isə müddətdən artıq hərbi qulluqçu olanda ailəmizə o qədər təşəkkür məktubu gəldi ki..."

Bu yerde Təkminə xanım söhbətə qoşuldu:

- Onun gəlişi həmişə gözlənilməz olurdu. Ona görə ki, kəşfiyyatçıydı, bi-

zə heç neyi bildirmirdi, yalnız çətin döyüslərdən öncə azacıq da olsa vaxt tapıb görüşmək üçün gəldi. Tovuz döyüsləri ərefəsidi. Mən atamgildəydim. Gece atamın telefonuna zəng gəldi. Dedi ki, Aysənandır, nəsə demək istəyir. Çox narahat oldum. Bildirdi ki, çölə çıx gəlirəm. Həyətdəki ağacın altında oturub xeyli söhbət etdik. Gəldiyi kimi də tələsik geri qayıtdı. Sonradan öyrəndim ki, çətin tapşırıq almışdı. Ona görə də komandirindən icazə alıb bir o qədər yolu İmişliyə gəlmişdi... yəqin fikirləşib ki, şəhid ola bilər. Biziimsə belə şeylər ağlımiza gəlmirdi. Çünkü o, elə güclü, qorxmaz idi ki... Odur ki, indinin özündə elə bilirik yenə gözlənilmədən maşın dayanacaq və Aysənan üzündəki həmin mehriban təbəssümə içəri girib övladlarını bağrı-na basacaq, hazırladığımız xörəyi tə-



ləm-tələsik yeyib gedəcək. Hə, onu da deyim ki, qızı Banunu buyurmağı çox sevirdi. İsteyirdi qızı ona qulluq eləsin. Bundan zövq alırdı. Sanki atalıq hissənin ləzzətini doyunca yaşamağa tələsirdi. Timuru da çox istəyirdi. Amma Timur kiçik idi. Onun ürəyindəkilərini hələ başa düşə bilmirdi. Banuya isə hər şeyi danışındı - arzularını, onlarla bağlı gələcək planlarını...

Bu dəfə Rəna ana mövzunu dəyişir:

- Oğlum ilk dəfə Aprel döyüslərində yaralandı. İki ay Bakıda hospitalda müalicə olundu. Sağalan kimi yenidən hərbi hissəyə qayıtdı. İyünün 26-da isə qızı Banu dünyaya gəldi. O qədər sevinirdi ki, xəstəxanaya böyük bir gül dəstəsi ilə gəlmişdi. Aprel hadisələrində



Aysənanın fəaliyyəti komandanlığının xüsusi diqqətini cəlb etmişdi. Çünkü həm keşfiyyatçı, həm də minatçızlə-yən idi. Hərə getsə, tohlükəli yerlərdən yoldaşlarını sağ-salamat keçirirdi. Aprel hadisələrindəki qəlebəmizlə çox qürur duyurdu Aysənan.

Təkminə xanım dedi ki, Aysənan həm valideynlərinə, həm də ailəsinə münasibətdə çox mehriban və diqqətliydi: "Anasının qarşısında uşaq kimi olurdu. Hərbçi həyatının çətinliklərinə baxmayaraq, ad günlərimizi, əlamətdar hadisələri töbrik etməyi unutmurdu. Yanvarın 15-də mənim doğum günüdür. Bir dəfə həmin gün ondan zəng gəlmədi. Bilirdim ki, yüksəklikdə - dağdadır. Buna baxmayaraq, bütün günü oturub ağladım. Səhərisi gün zəng etdi, biləndə ki, ağlamışam, güldü. Dedi, bu mənim yox, şəbəkənin günahıdır, heç sənin ad gününü unuda bilərəm? İndi onun töbrikini eşitmək üçün məzarını ziyarət edirik, mən də, uşaq-lar da. Bu il Timur 1-ci sınıfı getdi. Əvvəlcə məzəri üstə gedib xeyir-duasını aldıq. Bilirik ki, ruhu bizimlədir, bundan güc alıram. Əvvəllər hər şəyən in-ciyyər, ağlayardım. İndi heç kim mənim ağlamağımı görə bilməz. Göz yaşalarım yaralı ürəyimin məlhəmidir, təsəllisidir. O, yanağımdan süzülə bilməz, ürəyime axar ki, kimsə görməsin. Aysənan həmişə mənimlədir. Bir günüm, bir anım onşuz deyil. Bir də ki, zəif olmağa haqqım yoxdur. Uşaqlarına onun istədiyi kimi böyütməliyəm".

Sentyabr ayı bu ailə üçün həm sevinc, həm də kədər ayıdır. Sentyabrda evlənlər, düz 5 ildən sonra - sentyabr ayında Aysənan şəhidliyə qovuşub. Sonuncu dəfə sentyabrın 15-də evlərinə gəlib. Uşaqlarına bazarlıq edib, hədiyy-

yələr alıb, anası ilə söhbət edib, ailəsini ona təşəbbüs edir. Sonra da deyib ki, Təkminəni uşaqlarla birlikdə bir neçə günlük İmişliyə atasıgilə göndərin. Görüşübələr, gedərkən yenə gözləri ilə vidasılab. Deyə bilmədiyi sözləri gözləri söyləyib.

Son dəfə isə sentyabrın 30-da zəng edib. Deyirlər ki, həmin gün Aysənan yaralıymış. Ancaq bu barədə ailəsinə heç nə deməyib. Çünkü qarşida mühüm tapşırıq vardı. Murovdag düşməndən azad edilməliydi. Aysənan minalanmış yolu açmalydi.

O, ayağının yarasını bağlayıb ərazini zəncirvari minələrdən təmizlədi. İndi yoldaşları sərbəst irəliyə bilədilər.

Sentyabrın 30-dan sonra onunla əlaqə kəsildi. Ananın getmədiyi yer, döymədiyi qapı qalmadı. Nəhayət, bir gün Rəna ana yarıyüxulu, yarıyoq vəziyyətdə olarkən Aysənan özü onun gözünə görünür, palçıq bulaşmış əlini çiyninə qoyub sakitcə deyir ki, məni döyüş yoldaşım Soltandan soruş. Ana Soltanı tapır və oğlunun şəhid olması barədə xəbəri öyrənir. Həmin gün səhəri - dekabrın 12-də bu xəbəri ana-ya rəsmi qurumlar da çatdırırlar.

❖ ❖ ❖



Aysənan Abbasov 1992-ci ildə - Qarabağ uğrunda müharibənin qızığın çağında dünyaya göz açmışdı. Hələ dünyaya gəlməmiş ananın yuxuda gördüyü ağaçlı bir insan onun adını Aysənan qoymağı tapşırılmışdı. Bəlkə bu, uşağın gələcək taleyinə bir işarəymiş. Şərəflə, qeyrətlə yaşıyan Aysənan torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucaldı. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olundu. İndi həmin orden-medallar və bir də şərəfli ad Aysənanın ailəsinə qalan ən böyük və əvəzsiz sərvətdir.

*Svetlana BAĞIROVA,  
"Yeni Tərtər" qəzetiñ redaktoru*